

TƏSVİRİ

Bu [qaz isidici pravoslav çay quruducusunda](#) 16 ələk qabı var, hər tepsinin diametri 120 sm, ümumi qurutma sahəsi 18 m²dir. Hər dəfə 55-90 kq yaş çayı emal edə bilir.

Ağıllı qaz və elektrikli ikili isitmə fırlanan quruducu, yeni nəsil ağıllı integrasiya edilmiş idarəetmə panelini qəbul edir. Qaz istiliyi, maşının daxili istiliyinin sürətlə yüksəlməsinə və qurutma şərtlərinə tez bir zamanda çatmasına imkan verir. Temperatur nəzarətli, hava bərabərdir, səs-küyü azaldır, çay rəvan su itirir.

Hər bir təbəqənin qurumasının vahidliyini təmin etmək üçün fırlanan qurutma dizaynı və bənzərsiz hava kanalı dizaynı istifadə olunur. Yüksək güclü elektrikli istilik teli, yüksək sızdırmazlıq bantı və yeni nəsil ekoloji cəhətdən təmiz izolyasiya materialları ilə daha az daxili temperatur itkisi. Daha çox enerji qənaət edən və ətraf mühitə uyğun olan müxtəlif yüksək keyfiyyətli çay istehsalı üçün lazım olan avadanlıqdır.

Hesablamalarımıza görə, 30 dərəcəlik temperaturdan 120 dərəcəyə qədər yüksəlmək cəmi 5 dəqiqə çəkir. Ənənəvi quruducularla müqayisədə, temperatur sürətlə yüksəlir, yanacaq istehlakı azdır və dəyəri ənənəvi elektrikli qızdırıcı quruduculardan 25% aşağıdır!

Bu maşın yalnız çayı qurutmaqla yanaşı meyvə, tərəvəz, ət, dəniz məhsulları və s.

AVANTAJ

1. Turbin hava alma quruluşu, hava həcmi daha nəmli və isti havanı götürəcək qədər böyükdür və çay qurutma sürəti 30% artırılır;
2. İkili temperatur nəzarət dizaynı, həddindən artıq istiliyin çaya zərər verməməsi üçün temperatur həddi aşdıqda avtomatik olaraq gücü kəsir;
3. İki qapılı tipli çay qurutma maşını, sənayedə ilk olaraq qapını açmaq və bağlamaq daha rahat olan, dayanıqlı və daha yaxşı möhürlənmiş konteyner qapı toka quruluşunu qəbul etdi;
4. Güclü egzoz havası olan maşın tez nəmli bir egzoz çıxışına malikdir və nəmin daha tez boşalması və istehsal səmərəliliyinin artırılması üçün qurudulmanın əvvəlində hava çıxışı açılır.

MÜRACİƏT

[Qaz Isıtma Çay Qurutma Maşını](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	Temperatur	İş vaxtı
Qara çay	80-120	20-60 dəqiqə
Yaşıl çay	80-120	20-60 dəqiqə
Ağ Çay	80-120	20-60 dəqiqə
Oolong Çayı	80-120	20-60 dəqiqə
Bitki mənşəli çay	80-120	20-60 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

ŞƏRİF

[İki qapılı qazlı qızdırıcı çay qurutma maşınının](#) texniki siyahısı:

Model	DL-6CHZ-Q18	
Ölçü	1430 × 1630 × 2790 mm	
Gərginlik	380/50 V / Hz	
Qaz isitmə növü	Təbii qaz	
Elektrikli istilik növü	Elektrikli istilik teli	
Elektrikli istilik gücü	15 kVt	
Elektrikli istilik qrupu	3 Qrup	
Motor fanatı	Güc	0,55 kVt
	Sürət	1400 rpm
	Nominal gərginlik	220 V
Döner motor paleti	Güc	40 W
	Sürət	1250 rpm
	Nominal gərginlik	220 V
Paletin fırlanma sürəti	6 rpm	
Palet növü	Dəyirmi	
Qurutma paletinin diametri	110 sm	
Effektiv qurutma sahəsi	14.5 m ²	
Qurutma paletlərinin sayı	16	
Partiya başına tutum	55-90 kq / partiya	

Bütün [pravoslav çay qurutma maşınının](#) spesifikasiyası .

Model	6CHZ-2	6CHZ-5	6CHZ-9	6CHZ-14	6CHZ-34
Tepsilərin miqdarı	10 ədəd	14 ədəd	16 ədəd	16 ədəd	36 ədəd
Tepsilərin Çapı	50 sm	70 sm	90 sm	110 sm	110 sm
Qurutma sahəsi	2 m ²	5 m ²	9 m ²	14 m ²	34 m ²
Tutum	6-8 kq	15-20 kq	27-36 kq	42-56 kq	102-136 kq

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR







警告：
温度设定
只能高于干
燥温度30°C
Warning: Max. set
temperature here
higher 30°C than the
required drying
temperature.

电源指示
Power LED

报警开关
ON 开 OFF 关

Voltmeter
电压表

Gas Heating
气加热
ON 开 OFF 关

Ammeter
电流表

Electric Heating
电加热
ON 开 OFF 关

Ammeter
电流表

Rotary
旋转开关
AUTO 自动 Manual 手动

Ammeter
电流表

烘干(焙)机智能控制系统
THE DRYER & BAKING INTELLIGENT CONTROL SYSTEM

运行 (RUN) 停止 (STOP) 报警 (ALARM)

温度 °C
TEMP °C

时间 (段) 小时 分钟
(SEGMENT) HR. MIN

TEMP SETTING

TIME SETTING

ON 开 OFF 关



ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓